

# İSLAM MƏNƏVİ DƏYƏRLƏRİ AZƏRBAYCAN FƏLSƏFI DÜNYAGÖRÜŞÜ KONTEKSTİNDƏ

*Mirvari İSMAYILOVA<sup>1</sup>,*

*Azərbaycan Dövlət Pedaqoji Universiteti,*

*Türkoloji Mərkəz, f.e.d., professor,*

*ismayilova.mirvari1960@gmail.com*

**Xülasə.** Bəşər mədəniyyəti xəzinəsinin dəyərli təhfəsi - Azərbaycan ədəbi-fəlsəfi təfəkkürünün nümunəsi kimi ilk peyğəmbəri hesab edilə biləcək Zərdüşt və onun sistemli bədii-fəlsəfi dünyagörüşünü özündə əks etdirən “Avesta”, eləcə də Qafqazdan sonsuza qədər şəfəq saçan möhtəşəm zirvə “Kitabi-Dədə Qorqud”dan məlum olur ki, Ön Asiyadan aborigen sakinləri olan Azərbaycan türkləri hələ çox qədimdən uca Tanrıya tapınmışlar. VII əsrin ortalarından, VIII əsrin əvvəllərindən İslam dini Azərbaycanda hakim ideologiyaya çevrilərkən İslamin əsas qayəsi Azərbaycan türklərinin tapındıqları tanrıçılıq və başqa dəyərləri ilə üst-üstə düşdüyü üçün onlar bu dini digərlərindən daha əvvəl qəbul etdilər. Ərəblər türk dünyasını fəth edib Azərbaycanda olduqları zaman azərbaycanlıların daha əvvəl Tanrıya, təkallahlılığa tapındıqlarını, islAMDAKİ bir çox mənəvi-əxlaqi dəyərlərin “Avesta” ilə uyğunluq təşkil etdiyini görüb çox təəccüblənmişdilər. “Avesta”da irəli sürünlən maddi (bədən, geyim, ev-eşik) və mənəvi (əqidə, məslək, əməllərin saflığı) təmizlik islam dəyərləri ilə tam üst-üstə düşür: Ana kitabımız “Dədə Qorqud”da da oğuz türkləri - azərbaycanlılar artıq tək Allaha – Tanrıya tapınmışdır. Digər tərəfdən “yaradıcı təfəkkür, daxili təbəddülətlər isə daha çox İslami qədim türk dini kontekstində dərk etmək istiqamətində gedirdi”. Məsələn, İslam mədəniyyəti dövrünün dühəsi şeyx Nizaminin yaradıcılığında dünya fəlsəfəsinin başlangıcı hesab olunan “Avesta”dakı dünyəvi fikirlər, fəlsəfəmiz o qədər geniş yer tutmuşdur ki, bütünlüklə onun ruhunun türk ruhu, mənəvi dünyasının türk dünyası olduğunu göstərir. Eləcə də Şah İsmayıł Səfəvi dövləti fəaliyyətində dini ideologiyadan (islamdan) siyasi xətt kimi istifadə etsə də, bütün Azərbaycan və İranı birləşdirməyi qarşısına məqsəd qoyan Şah İsmayıł özü lap əvvəldən türk tayfalarının hərbi dəstəyinə arxalanırdı. Müasirlərinin sözlərinə görə Şah İsmayıł tez-tez öz ətrafindakılara onların türk düşüncəsini xatırladır, onların bu əhval-ruhiyyə və maraqlarından bacarıqla istifadə edirdi.

**AÇAR SÖZLƏR:** İslam ideologiyası, Azərbaycan fəlsəfi dünyagörüşü, tanrıçılıq, həmrəylik, müsəlman dünyası, bəşəri ideyalar, ərəb əlifbası, mədəni-tarixi irs.

1 orcid: 0000-0002-2085-544X

Мирвари Исмайлова

## ДУХОВНЫЕ ЦЕННОСТИ ИСЛАМА В КОНТЕКСТЕ АЗЕРБАЙДЖАНСКОГО ФИЛОСОФСКОГО МИРОВОЗРЕНИЯ

**Резюме.** Это было известно из ценного вклада Зороастра в сокровищницу человеческой культуры, которого можно считать первым пророком как образца азербайджанской литературно-философской мысли, и из «Авесты», включающей его систематическое художественно-философское мировоззрение, а также из «Китаби-Даде-Горгуд», величественная вершина, бесконечно восходящая с Кавказа, которую азербайджанские тюрки, коренные жители Восточной Азии, издревле поклонялись Богу. С середины VII – с начала VIII века, когда Ислам стал доминирующей идеологией в Азербайджане, основным столпом ислама стало совпадение с божеством и другими ценностями, которым поклонялись турки-азербайджанцы, как и в Исламе. Когда арабы завоевали тюркский мир и оказались в Азербайджане, они были очень удивлены, увидев, что азербайджанцы раньше поклонялись богу, монотеизму, многие духовно-нравственные ценности в исламе соответствовали «Авесте». Материальная (тело, одежда, дом-порог) и духовная (убеждение, притча, чистота поступков) чистота, выдвинутая в «Авесте», полностью совпадают с исламскими ценностями. В нашей книге «Деде Горгуд» огузские тюрки-азербайджанцы уже поклонялись единому Богу, а турки – азербайджанцы, считавшие себя мусульманами, совершали все обряды исламской религии. С другой стороны – «творческое мышление, в то время как внутренние табаддулаты больше ориентировались на понимание ислама в контексте древнетюркской религии». Например, светские идеи в «Авесте», которая считается началом мировой философии в творчестве гения эпохи исламской культуры Шейха Низами, наша философия заняла настолько значительное место, что в целом свидетельствует о том, что ее душа-турецкая душа, а духовный мир-турецкий мир. Хотя Шах Исмаил сефевидский использовал в своей деятельности религиозную идеологию (ислам) как политическую линию, ставя своей целью объединение всего Азербайджана и Ирана, сам Шах Исмаил с самого начала опирался на военную поддержку тюркских племен. По словам современников, Шах Исмаил часто напоминал окружающим об их турецком мышлении, умело используя их настроения и интересы.

**КЛЮЧЕВЫЕ СЛОВА:** исламская идеология, Азербайджанское философское мировоззрение, божественность, солидарность, мусульманский мир, общечеловеческие идеи, арабский алфавит, культурно-историческое наследие.

Mirvari Ismayilova

## ISLAMIC SPIRITUAL VALUES IN THE CONTEXT OF THE AZERBAIJAN PHILOSOPHICAL WORLDVIEW

**Summary.** It was known from a Zoroaster valuable contribution of the treasure of human culture who can be considered the first prophet as an example of Azerbaijani literary and philosophical thinking and from "Avesta" which includes his systematic artistic-philosophical outlook as well as from "Kitabi-Dede Gorgud" magnificent peak that dawns endlessly from the Caucasus that Azerbaijani Turks, the aboriginal inhabitants of Eastern Asia, have worshiped God since ancient times. Since the middle of the 7th century and the beginning of the 8th century Islam became the dominant ideology in Azerbaijan, because the main ideal of Islam coincided with the divinity and other values found by the Azerbaijani Turks, so they accepted this religion earlier than others. When the Arabs conquered the Turkic world and came to Azerbaijan, they were very surprised to see that the Azerbaijanis worshiped God, monotheism, and that many spiritual and moral values in Islam corresponded to the "Avesta". Material (body, clothes, goods and chattels) and spiritual (faith, profession, purity of deeds) purity, proposed in the "Avesta", fully coincides with Islamic values: in our mother book "Dede Gorgud" the Oghuz Turks - Azerbaijanis already worshiped only to the Almighty: Azerbaijani Turks, who consider themselves Muslims, were performing all the rites of Islam. On the other hand, "creative thinking and inner changing were mainly carried in the direction of comprehending Islam in the context of the ancient Turkic religion." For example, the secular ideas in "Avesta", which is considered the beginning of world philosophy in the work of Sheikh Nizami, the genius of the era of Islamic culture, our philosophy has taken such a wide place that it shows that his soul is a Turkic soul and his spiritual world is a Turkic world. Although Shah Ismail used religious ideology (Islam) as a political line in the activities of the Safavid state, he tried to unite all of Azerbaijan and Iran, and from the very beginning relied on the military support of the Turkic tribes. According to contemporaries, Shah Ismail often reminded those around him of their Turkic thinking, he skillfully used their moods and interests.

**KEY WORDS:** Islamic ideology, Azerbaijan philosophical worldview, divinity, solidarity, Muslim world, universal ideas, Arabic alphabet, cultural - historic heritage.

Azərbaycanın 20% faizdən artıq torpaqlarının 30 ilə yaxın işğal altında olmasına baxmayaraq, XXI əsrдə eraların və sivilizasiyaların bir-birilə çulğalaşlığı mühüm tarixi dövrdə dünyanın Azərbaycan gerçekliyinə marağının və Azərbaycana axını həmişə böyük olmuşdur. Dünyanın Azərbaycan faktoruna marağı yalnız neft oyanışı, Əsrin müqaviləsi ilə bağlı deyil. Bu həm də milli-mənəvi dəyərlərimizin sönməyən cazibəsi, qədim xalqın müdrikliyi, zəkasının möhtəşəmliliyinə heyranlıq kimi qiymətləndirilə bilər. 44 günlük Vətən müharibəsində də bütün dünyaya siyasi və hərbi məharət, yüksək əxlaq dərsi göstərən Azərbaycan xalqı öz milli və mənəvi dəyərlərinin zənginliyi ilə dünyani heyran etdi. Möhtəşəm Azərbaycan xalqı yenə də qalibiyətlərinin sırrı üzərində hamını düşünməyə vadar etdi.

Azərbaycan ədəbi-fəlsəfi təfəkkürünün nümunəsi kimi ilk peyğəmbəri hesab edilə biləcək Zərdüşt və onun sistemli bədii-fəlsəfi dünyagörüşünü özündə əks etdirən “Avesta”, eləcə də Qafqazdan sonsuza qədər şəfəq saçan möhtəşəm “Kitabi-Dədə Qorqud” dastanı, bəşəri ideyalar carçısı Nizami, qəlblər mühəndisi, könüllər mülkünün sultanı Füzuli dūhasının yenilməzliyi bizim zəngin keçmişimizi özündə əks etdirir. Bakının simvoluna çevrilmiş əfsanəvi, sırlı Qız qalası, İçəri Şəhər abidələri, türk düşüncəsinin genetik daşıyıcıları olan muğamlarımız, xalçalarımız, rəqslərimiz özündə qədim türk fəlsəfəsinin gen yaddasını, gizli kodlarını saxlayır. Norveç alimi və səyyahı T.Heyerdal söyləmişdir: “Azərbaycanın hələ kifayət qədər öyrənilməmiş mədəniyyəti Mesopotamiyadan qat-qat qədimdir”.

Ön Asiyadan aborigen sakinləri olan Azərbaycan türkləri hələ çox qədimdən uca Tanrıya tapınmışlar. VII əsrin ortaları-VIII əsrin əvvəllərindən etibarən İslam dini Azərbaycanda hakim ideologiyaya çevrilərkən bu dinin əsas qayəsi Azərbaycan türklərinin tapındıqları tanrıçılıq və başqa dəyərlərlə üst-üstə düşdüyü, İslamda olduğu kimi, türklərdə də yalançılıq, haqsızlıq, zülm, kobudluq və s. ağır cəzalara layiq görüldüyü, xeyrin şər üzərində mütləq qələbəsinə inam, türklərin fütuhat fəlsəfəsi və İslamin cihad anlayışı, həmçinin türklərin (Zərdüştlükdə) və İslamin təmizliyə tələbi eyni olduğu üçün türklər bu dini digərlərindən daha tez qəbul etdilər. Ərəblər türk dünyasını fəth edib Azərbaycana gəldikləri zaman onların daha əvvəl Tanrıya, təkallahlılığa tapındıqlarını, İslamdakı bir çox mənəvi-əxlaqi dəyərlərin “Avesta” ilə uyğunluq təşkil etdiyini görüb təəccübənmişdilər. “Avesta”da irəli sürülen maddi (bədən, geyim, ev-eşik) və mənəvi (əqidə, məslək, əməllərin saflığı) təmizlik İslam dəyərləri ilə tam üst-üstə düşürdü:

“Avesta”da: “Çalışın alim ilə cahil arasında fərq qoyasınız. Alımlar həyatın yol göstərənidir”. “Qurani-Kərim”də: “...De: “Heç bilənlərlə bilməyənlər (alımlə cahil) eyni ola bilərmi?!”” (“Zümər”, 9).

Ana kitabımız “Dədə Qorqud”da da oğuz türkləri - azərbaycanlılar tək Allaha – Tanrıya tapınmışlar: Dəli Domrul Tanrı ilə belə xəbərləşir:

“Yucalardan Yucasın,

Kimsə bilməz necəsən,

Körklü Tanrı!

Çox cahillər səni

Gökdə arar, yerdə istər...”

“Kitabi- Dədə Qorqud”da Qara oğlu Yeynək də yaradanına sığındı, aydır:

“Yucalardan yucasan, uca tanrı!

Kimsə bilməz necəsən, körklü Tanrı!

... Urduğun ulıtmayan, ulu Tanrı!

Basdığın bəlirtməyən bəlli Tanrı”

Götürdüyüñ göyə yetirən görklü Tanrı!

Qaqdığın qəhr edən qəhhər Tanrı!”

Daha sonra “İslam türk xalqlarının yeganə dini olmuş və onların mədəniyyətindəki etnik ümumiliyi funksional ümumiliklə tamamlamışdır” [1, s.70].

Özlərini müsəlman sayan Azərbaycan türkləri İslam dininin bütün ayinlərini yerinə yetirirdilər. Digər tərəfdən, “yaratıcı təfəkkür, daxili təbəddülatlar isə daha çox İslamı qədim türk dini kontekstində dərk etmək istiqamətində gedirdi”. Məsələn, İslam mədəniyyəti dövrünün dūhası şeyx Nizaminin yaradıcılığında dünya fəlsəfəsinin başlangıcı hesab olunan “Avesta”dakı dünyəvi fikirlər, bəşərilik, xeyrin şər üzərindəki qələbəsinə əminlik, kökündə türk əxlaqı dayanan fəlsəfəmiz o qədər geniş yer tutmuşdur ki, bütünlükə onun ruhunun türk ruhu, mənəvi dünyasının türk dünyası olduğunu göstərir.

Eləcə də Şah İsmayııl Səfəvi dövləti fəaliyyətində dini ideologiyadan (İslamdan) siyasi xətt kimi istifadə etmiş, hətta onun imam nəslindən olması ideyası da irəli sürülmüşdü. Bu ideya böyük imperiyanın qurulmasında əhəmiyyətli rol oynamışdı. Lakin bütün Azərbaycan və İranı birləşdirməyi qarşısına məqsəd qoyan Şah İsmayııl özü isə lap əvvəldən türk tayfalarının hərbi dəstəyinə arxalanırdı. Türk əsilli olması ona Azərbaycan türklərinin əfsar, qacar, ustac, şamlı və digər tayfalarının dəstəyi və köməyindən bəhralənməyə imkan vermişdi. Bu tayfalar Şah İsmayıılı özlərinin əsl başçısı sayırdılar. Müasirlərinin sözlərinə görə, Şah İsmayııl tez-tez öz ətrafindakılara onların türk düşüncəsini xatırladır, onların bu əhval-ruhiyyə və maraqlarından bacarıqla istifadə edirdi.

Şah İsmayıılın fəaliyyəti xalqın öz köklərini dərk etməsinə, “dayanıqlı etnik kodun və mədəni identifikasiyin formallaşmasına” kömək edirdi. Əslində iki böyük türk imperiyasının (Səfəvilər və Osmanlı) toqquşması heç də din müharibəsi (şia və sünni) deyil, bütün müsəlman dünyası üzərində öz legitimliyini bərqərar etmək olmuşdur.

Şah İsmayııl öz strateji məqsədləri üçün birləşdiricilik ideyası kimi dindən məharətlə istifadə etmiş, lakin öz hakimiyyəti dövründə təcrid olmani, etnik təmizlənməni, milli və dini ədavəti qəbul etməmişdir. Şah İsmayıılın ana babası Ağqoyunlu Uzun Həsənin adına yazılmış “Kitabi-Diyarbəkriyə”də göstərilir ki, Bayandır xan Uzun Həsənin 52-cibabası olmuşdur. Bu mənbəyə görə, Bayandır xanın keçirdiyi ulu yiğincəqlər, qurultay Uzun Həsənin 54-cübabası Oğuz xan haqqında da söylənmişdir. Uzun Həsənin 23-cübabası isə peyğəmbər zamanında yaşamış Sunqur bəy olmuşdur. Əslində Şah İsmayıılın qurduğu dövlətin ərazisi də ulu babalarına aid əraziləri əhatə etmişdir. Bu da onun çox dərin genetik qatlarından gələn türk ruhuna nə qədər bağlı olduğunu göstərir.

Çox qüdrətli bir dövlət quran Şah İsmayııl həm də düzgün xarici siyaset apararaq Qərblə (Papalıq, Fransa, Venesiya, İspaniya və s.) əlaqələr yaratmış, xarici siyaset mexanizmini səmərəli qarşılıqlı münasibətlər üzərində qurmuşdu.

İslam cahil düşüncəli ərəb dünyasında meydana gəldi. Lakin bu o ərəb dünyası idi ki, orada bədii təfəkkür yüksək səviyyədə idi və elə o təfəkkürlü şəxslər İslamın əsas dayaqları oldular.

İslam dini tarixdə böyük əks-səda doğurmuş çox güclü, dəfolunmaz qüvvəyə malik, bəşəri ideyalarla yükənmiş ən güclü ideyaların təzahürüdür. İslam bəşər övladının yaratdığı hər sahəyə dərindən nüfuz edərək, insanın fəaliyyəti üçün geniş üfüqlər açmışdır.

İslam ümumbəşəri dindir, ona aid olan dəyərləri, yüksək prinsipləri aşkarlamaq, onların əsl mahiyyətini açmaq, İslamın ali məramını sübut etmək bəşəriyyətin xilası üçün çox önemlidir. Əsl islami dəyərlər elmə, təhsilə, inkişafə, insanlığa aparan yol, çağırışdır. “Qurani-Kərim” əxlaq kodeksi olmaqla

bərabər, bəşəri ideyalar mənbəyidir. İslam insanları daima elmi fəaliyyətə sövq etmişdir, çünkü “Qurani-Kərim” zəngin bilik mənbəyidir və həyatın çox müxtəlif tərəflərini, sahələrini özündə ehtiva edir. Artıq dünyada bir sıra elmi kəşflərin “Qurani-Kərim”də işarələrinin tapılması, xatırlanması İslam dininin ilahi gücə malik olduğunu, eyni zamanda dünyəvi məsələlərə də önəm verdiyini göstərir. Məsələyə bu cür yanaşma İslam ideologiyasının, düşüncəsinin gələcək konturlarını formalaşdırmaq üçün əsas götürülməlidir. Bəşəriyyət üçün göndərilmiş islami dəyərlər hələ də tam realizə olunmamış ilahi ideyalar sistemidir. Buna görə müasir dövrümüzdə İslam düşüncəsinin yenidən dirçəlməsi üçün əhəmiyyətli şərtlərdən biri onun gizli potensialını aşkar etməkdir.

Bəzən İslamın həqiqi missiyasını unudanlar, ondan uzaqlaşanlar onun ideoloji cəhətdən artıq qloballaşan dünyanın tələblərinə cavab vermədiyini sübut etmək isteyirlər. Hətta bu ilahi idelogiyanın üzərinə qaralar, təhqirər yağıdırırlar. Qərb ideologiyasının hegemonluq cəhdləri də özünə çox güclü alternativ olan ideologiyaya yer saxlamaq istəmir.

Eyni zamanda, Qərb İslam fəlsəfəsindən götürdüyü ideyaları inkişaf etdirərək, yeni istiqamətlər yaradaraq güclənir. İslam dünyası isə durğunluq içərisində yaşayır. İslam düşüncəsi nə qədər ilahi güclü bir ideologiya olsa da, bu gün böhran yaşayır. Bu, uzun illər Qərbin İslama basqısının qarşısının alınmaması, bu ideyanın inkişafında yanlış istiqamətlərə meyillənmə (və ya meyilləndirmə) ilə bağlıdır. Eyni zamanda, bu bəşəri ideyaların bəzən düşmən əlində İslam ideologiyasına, müsəlman dünyasına qarşı silaha çevriləməsi ilə də izah oluna bilər. Deməli, müasir dövrümüzdə İslam düşüncəsi artıq dini müstəvidə deyil, müasir fəlsəfi fikir çərçivəsində təqdim olunmalıdır. Allah-Təala lütf edərək yaratdıqlarına bəşəri ideyaları qorumağı, yaymayı buyurmuşdur. Bu baxımdan Şərqi Qərbdən təcrid edilməsi fikri çox yanlışdır və onlar arasında ortaq nöqtələr tapılmalı, ümumi prinsiplər yaradılmalıdır. Sözsüz ki, bu, bərabər mövqelər şəraitində olmalıdır.

Biz isə İslam düşüncəsini ərəb dünyası çərçivəsində deyil, ümumən müsəlman dünyası, xüsusilə, böyük türk dünyası, o cümlədən Azərbaycan fəlsəfi dünyagörüşü kontekstində nəzərdən keçirməyi düzgün hesab edirik. Məsələyə bu cür yanaşma Azərbaycan fəlsəfi dünyagörünüşünün başlangıcı sayılan Zərdüstün düşüncə və mülahizələrində, həyat tərzində və mənəvi təcrübə yollarında özünü bürüzə verən hikmət çeşməsindən qaynaqlanaraq ulu türk düşüncəsi ilə İslam fəlsəfəsinin sintezində yaranan ideologianın uğuruna aparan yoldur.

Ərəblər Azərbaycana gələrkən qədim tarixə, dünyagörüşünə, zəngin ədəbi-mədəni ənənələrə malik bir xalqla - Azərbaycan (Türk) xalqı ilə ədəbi-mədəni ünsiyyətə girməyi özlərinin Azərbaycanda nüfuz dairəsini qorumaq üçün əsas vasitələrdən hesab etmişlər. Öz növbəsində Azərbaycan xalqının mütərəqqi şəxsiyyətləri də İslamı bir ideoloji məfkurə kimi mənimsəyərək ondan məharətlə istifadə etməyi bacarmışlar.

Vaxtilə Şah İsmayıll Səfəvi də böyük xalq kütłələrini vahid mərkəz ətrafında birləşdirmək üçün dövlət fəaliyyətində dini ideologiyadan çox məharətlə istifadə etmişdir. Lakin bu dini ideologiya daha çox siyasi doktrina məqsədi güdürdü və onun varisləri mötədil şəxslər və Qızılbaş hərəkatındakı qatı şəxslərin yaydıqları baxışlarla razı deyildilər [2].

Bu gün də bir çox ölkəndə din yenidən müəyyən qüvvələrin maraqlarına xidmət edən siyasi alətə çevrilmişdir. Lakin burada mütərəqqi heç nə yoxdur.

Vaxtilə istedadlı Azərbaycan xalqı hakim ərəb dilini, onun əlifbasını qəbul edib, bütün çətinliklərə baxmayaraq (Azərbaycan dilinin fonetik təbiətinə yad əlifbanı dilin fonetik təbiətinə uyğunlaşdıraraq) bu əlifbada dünya mədəniyyəti xəzinəsinə klassik nümunələr bəxş etdilər. Ərəb əlifbası ilə bizə gəlib çatan, Azərbaycan xalqının ana dilinin möhtəşəm abidəsi “Kitabi-Dədə Qorqud”, ümumtürk abidələri “Divani lüğət-it türk”, “Kutadqu-bilik”, “Aqibətül-həqayiq” və s. həm Azərbaycan mədəni irlisinin, həm də ümumtürk mədəni irlisinin əvəzsiz nümunələridir. İndi də ərəb əlifbası ilə qələmə alınmış əsərlər, salnamələr Azərbaycan xalqı və dili üçün tarixi-etimoloji mənbə kimi böyük əhəmiyyət kəsb edir. Bu əlifba ilə yaranmış mədəni-tarixi irs çox böyük - “800 illik böyük və zəngin ədəbi, bədii-elmi irsi” (A.Axundov) [1, s.61] əhatə edir.

Tarixən İslam mədəniyyətinin ümumtürk miqyasında inkişaf etməsində ayrı-ayrı türk xalqları, o cümlədən Azərbaycan xalqı müstəsna rol oynamışdır. Azərbaycan türkləri İslama öz dinlərinin, Tanrıçılıq ideologiyasının elementlərini gördükleri üçün İslama tapındılar. Ən maraqlısı isə odur ki, ərəblər öz mərkəzləri ilə əlaqələrini itirdikdən sonra yerli türk əhalisinin dilində danışmağa başladılar. Onlarla qaynayıb-qarışdılar. Onların həyat tərzini, geyim, yemək və s. qaydalarını qəbul etdilər. N.Xudiyev bunların hamısına onların ümumi dini olan İslam dininin kömək etdiyini göstərir.

O.Sinanoğlu yazır: “Şərqi mənəvi zənginliyi və Qərbi maddiyyatı arasında körpü qurmaq missiyası türklərin üzərinə düşür. Çünkü əlverişli coğrafi mövqeyi onlara mədəniyyət və mənəviyyat zənginliyi bəxş etmişdir” [3, s.21].

Bu gün yenidən müstəqillik əldə etmiş, işgal altında olan ərazilərini düşmən tapdağından birdəfəlik azad etmiş Azərbaycan xalqı ulu əcdadlarımızın bizə miras qoyduğu hər bir şeyə sahib duracağını bir daha göstərdi. Eləcə də qardaş Türkiyə ilə birgə Avropa ilə Asiya arasında körpü rolunu oynamaq missiyasını öz üzərinə götürmüştür. Bu gün Azərbaycan çox qədim mədəniyyətə, fəlsəfi dünyagörüşünə, mənəvi zənginliyə sahib olan ölkə kimi öz milli, maddi və mənəvi dəyərlərini uca tutaraq, dünyaya təqdim edərək, ümumbəşəri din olan İslam dininə aid ən qədim abidələri, məscidləri, eləcə də işğaldan azad olmuş qədim və əzəli Azərbaycan ərazilərində məhv edilmiş, dağdırılmış məscidləri, qədim Alban kilsələrini yenidən bərpa edir, qoruyur, dini etiqadını saxlayır, bütün müsəlman dünyasını, bəşəriyyəti İslamin ilahi ideologiyası uğrunda həmrəyliyə çağırır.

S.Xəlilov Azərbaycanın multikultural dəyərlərinə işaret edərək yazır ki, Qərblə Şərqi sintezi deyilən möcüzə üçün Yaponiyadan sonra ən gözəl şərait məhz Azərbaycandadır [4, s.20].

Hazırda qədim türklərin ilkin vətəni Ön Asiya - Azərbaycan Avropaya olduğu kimi, İslam dünyası ilə həmrəylik üçün də öz qapılarını geniş açmışdır, çünkü o, türk milli düşüncəsinin, fəlsəfi dünyagörüşünün İslam mənəvi dəyərləri ilə qarşılıqlı əlaqəsinin çulğalaşlığı bir ölkədir.

Əslində bizim məqsədimiz türk fəlsəfi dünyagörüşü ilə İslam mənəvi dəyərlərini bir-birindən fərqləndirmək, seçmək deyil. Əksinə, onların eyni amala, əxlaqa, ideologiyaya, mənəvi dəyərlərə malik olduğunu göstərməkdir. Ən güclü ideyalar şəklində təzahür edən, bəşəri ideyalar ilə yüksələnmiş İslam

ideologiyasının bütün İslam dünyasının, eləcə də bəşəriyyətin həmrəyliyi üçün düzgün dərk olunması və təbliği gərəkdir. Azərbaycan bu yolda ilk addım atanlardan biridir.

XXI əsrin türklərin əsri olduğu söylənilib. XXI əsr isə türklər üçün böyük təbəddülatlara başlangıç oldu. Madam ki, XXI əsr türklərin əsriderdir, o zaman qədim türk diyarı bəşəriyyətin xilası üçün müdriklik göstərərək İslam həmrəyliyinə çağırış edərsə, niyyəti Kutlu olsun.

İslam alimi, Nobel mükafatçısı Əbdüs Səlam deyir ki, “Orta əsrlərdə elmin ağırlıq mərkəzi islam dünyasında idi... Tarixin səhifələrini vərəqləyib, görəsən, elmdə liderliyə nail ola bilərikmi?... Gənclərimiz bunu özlərinə məqsəd kimi qarşıya qoymalıdır” [5, s.41].

Bunun üçün isə əvvəlcə türk əxlaqi fəlsəfi düşüncəsi ilə İslam dünyasının həmrəyliyi olmalıdır. Həmrəylik elmdə, təhsildə, təcrübə və bacarıqların qarşılıqlı mübadiləsində, düşüncə birliyində olmalıdır.

## ƏDƏBİYYAT

1. Axundov A. Dil və ədəbiyyat. Bakı: Gənclik, 2003.
2. Mehdiyev R. Şah İsmayıł Səfəvi ali məramlı tarixi şəxsiyyət kimi // “Azərbaycan” qəzeti, 5 dekabr, 2012-ci il.
3. Sinanoğlu O. Bir New York rüyası Bye-Bye. İstanbul: Otopsi.
4. Xəlilov S. Türk ruhu 3-cü minilliyyin astanasında // “İpək yolu”, №1, 2000.
5. Xəlilov S. Elm adamları elm haqqında. Bakı: Çəşioğlu, 2001.
6. Mehdiyeva S. Azərbaycan ədəbi dili tarixi. 4 cilddə. Giriş. I cild. Bakı: Şərq-Qərb, 2007.
7. Xudiyev N. Azərbaycan ədəbi dilinin təşəkkülü. Bakı: 1995.
8. Kazımov Q. Azərbaycan dilinin tarixi (Ən qədim dövrlərdən XIII əsrə qədər). Bakı: Təhsil, 2003.